

(min manatla)

Əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti	31-Mar-17	30-Jun-17	30-Sep-17	31-Dec-17	31-Mar-18
Alınmış faiz	6,262	12,683	19,023	28,118	6,611
Ödənilmiş faiz	(2,286)	(4,153)	(6,764)	(8,197)	(1,323)
Alınmış haqq və komissiya	2,821	5,732	8,586	11,744	2,791
Ödənilmiş haqq və komissiya	(1,316)	(2,719)	(4,245)	(5,622)	(1,438)
Xarici valyuta ilə dilinq əməliyyatlarından zərərləri çıxmaqla reallaşdırılmış gəlir	5,607	8,281	9,909	11,667	1,213
Alınmış digər gəlir	19	33	44	73	14
İşçilər üzrə ödənilmiş xərclər	(3,038)	(6,338)	(8,952)	(11,473)	(2,499)
Ödənilmiş digər əməliyyat xərcləri	(2,507)	(5,437)	(8,149)	(11,087)	(2,402)
Əməliyyat aktivlərində və öhdəliklərdə dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti	5,563	8,083	9,452	15,224	2,969
<i>Əməliyyat aktivlərində xalis (artma)/azalma</i>					
Kredit təşkilatlarının öhdəlikləri	1,015	28,286	28,115	28,375	-26,560
Müştərilərə verilmiş kreditlər	21,708	36,750	42,834	66,289	1,765
Digər aktivlər	1,370	335	1,593	-966	1,833
<i>Əməliyyat öhdəliklərində xalis artma/(azalma)</i>					
Kredit təşkilatları qarşısında öhdəliklər	-11,970	-30,607	-65,000	-66,892	1,130
Müştərilər qarşısında öhdəliklər	8,739	88,072	7,782	27,470	-19,027
Digər öhdəliklər	451	1,577	1,334	3,128	-157
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitlərinin hərəkəti	26,876	132,496	26,110	72,629	-38,046
Ödənilmiş mənfəət vergisi	-1,000	-1,600	-2,755	-4,160	-1,710
Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri	25,876	130,896	23,355	68,469	-39,756
İnvestisiya fəaliyyətindən əldə edilən pul vəsaitlərinin hərəkəti					
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının əldə edilməsi	67	2,560	-41,206	-32,474	-6,380
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının geri ödənilməsi	0	0	2,560	2,560	0
Əmlak və avadanlıqların alınması	-1,226	-507	-534	-692	-131
Qeyri-maddi aktivlərin alınması	-147	-226	-346	-1,996	-586
İnvestisiya fəaliyyəti üzrə (istifadə edilən)/ əldə edilən xalis pul vəsaitləri	-1,306	1,827	-39,525	-32,601	-7,097
Maliyyələşdirmə fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını					
Səhm emissiyası üzrə daxilolmalar	0	8,570	8,570	8,570	0
Maliyyələşdirmə fəaliyyətinə yönəlmiş xalis pul vəsaitləri	0	8,570	8,570	8,570	0
Pul vəsaitləri və pul vəsaitləri ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri	-435	-691	-717	-724	-28
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis azalma	24,135	140,602	-8,317	43,714	-46,882
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə	219,729	219,729	219,729	219,729	263,443
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna	243,864	360,331	211,412	263,443	216,561